



Faiq Ələkbərli

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

VYazi

Beləliklə, ‘tarixi-coğrafi Azərbaycan’ın əhalisinin böyük çoxluğu türk olmasına baxmayaraq, çar Rusiyası ideoloqlarının və ingilis dəstəkləri irançı ideoloqlarının səyində müxtəlif adalarla adlandırmışa başlanmışdı. Şübhəsiz, belə bir durumda qızaylı-güneyli Azərbaycan türklərinin vahid ulus olaraq həm Qacarlar dövlətinin qurucusu və sahibi olaraq İngilis-Rus dəstəkləri irançılara, buna paralel də olaraq dünyanın jandarmı olmayı bacarmış çar Rusiyasına qarşı mücadilə aparmaları çox çətin idi. Məhz belə bir şəraitdə ən doğru yol ‘tarixi-coğrafi Azərbaycan’la Türkliyin, Turanlığın bütünlüyündən çıxış etmək idi ki, bunun mühüm cılgınları 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllerində Əli bəy Hüseynzadə, Mirzə Ələkbər Sabir, Əbdülkəliq Cənnəti, Ö.F.Nemanzadə, M.Hadi, Hüseyin Cavid kimi milli ziyanları ortaya qoymuş, daha sonra Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Əmin Abid, M.B.Məhəmmədzadə və başqaları da bu yolun ən qızığın tərəfdarları olmuşdur.

XIX-XX əsrlərin qovşağından M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu və başqa aydınlarımızla müqayisədə “Iran”, “Iranlılıq” ideolojisinin əsil mahiyyətini vaxtında anlayın və ona qarşı Türkçülük, Turançılıq ideyalarını irəli sürən Əli bəy Hüseynzadə olmuşdu.

Turanı ləqəbiylə yazılır, şeirlər yazan Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir” (1905) əsəri bizcə, Turançılığa, Türk-Turan mədəniyyətinə giriş olmaqla yanaşı, Azərbaycan türklərinin Turan daxilində mühüm yer tutduğunu ifadə etmişdir. Çünkü bu əsərdə “əcdadımızın müştərək mənşəyi Turan'a işiq tutulmağa cəhd göstərilir ki, burada da Azərbaycan türklərinin Türk-Turanlı olduğunu və Azərbaycan türkəcəsinin də Turan dil ailəsinə aid Türk dilindən başqa bir dil olmadığını açıq şəkildə ifadə etmişdir.

Ə.Hüseynzadəyə görə bu gün türklərin, cümlədən Azərbaycan türklərinin Yaz bayramında təbiət ünsürləri (od, su, torpaq və hava) ilə bağlı keçirdiyi marasimlərin kökü, mənşəyi də irançı zərdüştiliklə deyil Türkləre aid şamanizmə, tanrıçılığı gedib çıxır.¹ Ə.Hüseynzadə yazırkı ki, İslam istisna olmaqla türklərin eksəriyyəti başqa dinlərə ciddi şəkildə meyil və istedad göstərməmiş, göstərənlər isə öz etnik mənşələrini belə unutmuşlar. Ancaq İslam dininə tapmış Türkələr həm müsəlman aləminin mühüm bir istinadgahına çevrilmiş, həm də öz

tayfa və milliyyətlərini qoruyub-saxlamışlar. Buna birinci səbəb ərəblər kimi türklərin də böyük bir millət olub, eyni zamanda Ərəbistanın uzaq yaşamaları göstəriləsə də, əsas ikinci səbəbdər ki, türklərin dilinin əsasını Turan (Ural-Altay) dil ailəsi, ərəblərin dilini isə Sami dil ailəsi teşkil edir.² Deməli, Hüseynzadə birmənali şəkildə Turanın Hind-Avropa və Samilerlə yanaşı, böyük bir əzmətə malik olmasına ifadə etmişdir.

Beləliklə, Azərbaycan türkliyilə “Iran” farslarının adət-ənənələri arasındaki fərqləri də otaya qoyan Turançılığın ideoloqu bildirdi ki, Qacarlar dövlətində yaşayan türklərin böyük qismi də

Deməli, Ş.Sami kimi Ə.Hüseynzadə də zərdüştiliyi birmənali şəkildə Hind-İran, Hind-Avropa mədəniyyətinə aid etmişdir.

Doğrudur, o da, digər Türk aydınları kimi qavram olaraq bu ölkədən bəhs edərkən Qacarlar, Əfşarlar, Səfəvilər, Səlcuqlulara yanaşı, onlara adekvat olaraq ‘Iran’, ‘Iran milləti’, ‘iranlı’, ‘Iran tarixi’ anlayışlarından da istifadə etmişdir. Həmin dövrün təbliğatının nəticəsi olaraq, digər aydınlarım kimi bu anlayışlardan istifadə edən Turançılığın ideoloqu, eyni zamanda bir Türk aydını olaraq ‘Iran’da, ‘Iran millətinə olan sevgisinə aydınlıq gətirməyə çalışmışdır: ‘Bizim kimi ümum sair türklərin İrana olan məhəbbəti


ilə, Belucistan və Hindistandır, yoxsa Azərbaycan, Qafqaz, Rusiya və ələlümüm Baykal gölündən Afrika sahrayı-kəbirinə qədər imtidad edən Türk aləmi-müəzzəmi deyildir.⁵

Birincisi, Hüseynzadənin bu fikirlərində belə bir nəticə çıxartmaq olar ki, Türklerin, Türk aydınlarının “Iran”a olan sevgisi “Iran”ın şimalının türk-müsəlman, cənubunun (farsdillilərin) isə müsəlman olmasına görədir. Əger farsdillilər ne zamansa müsəlmanlıqdan imtina edərək zərdüştliyə dönerlərsə, türklər birmənali şəkildə onlardan ayrılaçqlar. Başqa sözə, Hüseynzadə “Iran mədəniyyəti” adı altında zərdüştlik maskasına bürünmüş fars şovi-

qərib zamanlarda ya çox az sonra övsuq və o vaxt əldə bulunan mənbələr istinadən icthiad təriqilə təşəkkül etmiş məzheblərdir. Ona görə də, ixtira deyil, icthiadıdır!⁶

İkincisi, Hüseynzadə farslara xəbərdarlıq edirdi ki, ‘Iran’ə səsən iki hissədən ibarətdir, onun da yalnız cənubunda farslıq, fars dili, fars mədəniyyəti hakimdir. ‘Iran’ın şimalında, o cümlədən Azərbaycanda, Xorasanda isə türklik, Türk dili, Türk mədəniyyəti mövcuddur ki, bu da, Baykal-dan başlayıb Afrika sahralarına qədər geniş bir ərazidə hökm süren Türk aləminin (Turanın) ayrılmaz bir hissəsidir. Bizcə, Hüseynzadənin bu fikirlərində ‘ortaq

Qacarlar dövlətində ikili ideoloji mübarizə: Turançılıq və Ariyançılıq



məhz Turana bağlı Azərbaycan türkləridir. Əli bəy Hüseynzadə «Füyuzat» jurnalında Iran və Turan məsələsinə aydınlıq gətirmək üçün yazırkı ki, Firdovsinin «Şahnamə»də Iranın tarixi və İrani idarə edən sülalələrə bağlı bəhs etdiyi əfsanələr qədim hind hekayələrindən götürülmüşdür: «Bu hekayələrin nəhayət, Hindistandan uzaqlaşdırılan Zərdüşt tərəfindən İrana gətirildiyi zənn ol-

iranın şimalən həm türk, həm müsəlman, cənubən də ancaq müsəlman bulunduğu üçündür, yoxsa sadə farslıq üçün deyildir. Iran farsları ilə bərabər bədəni-ümumi İslama bir tüzv buludnuqca bizim ona riyətimiz bir kamaldır. Lakin farslar İrani özləri ilə bərabər vücutlu-islamdan ayrı bir sey hesab etməyə və məzahibl-islamıyyənin heç birinə qənaət etməyərək, yenidən Zərdüştü ‘təqdisə’ və

nistlərinə demək istəyirdi ki, farslar türkləri bir arada tutan “ortaq vətən” ya da fars mədəniyyət, fars dili (zərdüştlik), fars dili deyil, İslam dini və İslam mədəniyyətidir. Əger farslar türklərlə onları birləşdirən əsas bağdan – İslam dini və İslam mədəniyyətin dən uzaqlaşın fars dini (Zərdüştliyə), fars mədəniyyətinə üz tutmaq niyyətindərlərə Türkələr onların yoluyla getməyəcəkdir,

Turani ləqəbiylə yazılır, şeirlər yazan Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir” (1905) əsəri bizcə, Turançılığa, Türk-Turan mədəniyyətinə giriş olmaqla yanaşı, Azərbaycan türklərinin Turan daxilində mühüm yer tutduğunu ifadə etmişdir. Çünkü bu əsərdə “əcdadımızın müştərək mənşəyi Turan”a işiq tutulmağa cəhd göstərilir ki, burada da Azərbaycan türklərinin Türk-Turanhı olduğunu və Azərbaycan türkəcəsinin də Turan dil ailəsinə aid Türk dilindən başqa bir dil olmadığını açıq şəkildə ifadə etmişdir

nuyor. Çünkü Pişdadiyan əsatirin hökmardarlarının adları daha əvvəl qədim hind tarixində keçiriyor.³ Qeyd edək ki, Ə.Hüseynzadə bu bilgini tanınmış Türk alimi Şəmseddin Saminin «Qamus-Elam» əsərindən götürülmüşdür. Ş.Samiye görə Zərdüşt brəhmənərin dindən ayrıilib yeni məzhab icad etdiyindən, vətənidən uzaqlaşdırılmış və o, İranə gəlmiş şah Gəftasib tərəfindən himayə olunmuşdur. İranda yaşayan Zərdüşt qədim hind əsatirlerini («Cəmşid», «Zöhhak», «Firudin» və b.) iranlıllara öyrətmış, bu əsatirlər Zərdüştün tarixi kitabı «Zənd Avesta»da da əks olunmuşdur. 4

mədəniyyətini əhyaya qalxışdıqca bizim onlarla heç bir əlaqəmiz olamaz. ‘Füyuzat’ın tutduğu yol türklik, müsəlmanlıq və avropalılıqdır. Türk hissəyini ilə mütəhessis, İslam dini ilə mütedəyyin və Avropa mədəniyyəti-hazırısile mütəməddin olmaqdır. Yoxsa farslaşmaq, Zərdüştün sönmüş mədəniyyəti ilə mədəniləşmək deyildir. Şəhərimizdə farsi lisansında çıxaraq üstü örtülü bir Şərqi bürokratiyası qoxusu nəşr edən “Həqayiq” məcmuəsi “Heblülmətin” cəriyə-mötəbərəsindən ibret almış idi, anlamalı idi ki, farslığın, fars lisansının, fars əfkərinin meydani-icthahidi İranın cənubi

cümlə türklərin öz yolu vardır.⁶ “Atəşi-Zərdüştü heç bir vaxt təqdis edəmiyəcəyiz. Biz Zərdüştə Buddha və Konfusi ilə bərabər ancaq hörmət edə bilərək” 7 deyən Hüseynzadə şəlik məzhebinin “Iran”ın, fars mədəniyyətinin adına çıxılmasına qəti etiraz edirdi. O, yazır: “Şimdilər, şəlik məzhabını burada zikr etməməkdən istidələl edə bilərəm ki, onu İran ixtiraatından edd ediyorsan! Lakin yanlıyorsan, zikr etdiyin dörd məzhab ixtiraatdan mədud olmayaçağı kimi, şəlik də nə ixtiradır və nə də İran ixtirasıdır. Haqq bildiyimiz bu beş məzhabın beişi də İslamiyyətin ibtidayı –zühuruna

yurd” məsəlesi baxımından türk-lərlə farslar arasında bərabərlik işarəsi qoyulmaqla yanaşı, sonunculara hədlərini aşmaması tövsiyə olunurdu. Başqa sözə, “Iran” adlandırılan bu ölkəyə farslardan bəlkə də çox Türklerin haqları olduğunu, eyni zamanda hər iki millətin öz diliin və mədəniyyətinin olması da xüsusiələ vurgulanırı.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Qacarlar süqutu uğrayana qədər “Iran” ne qədər farslara aid idisə, Turan da bir o qədər türklər idi. Üstəlik, ötən min il ərzində də Türkler yalnız Turan da deyil, farsdillilərin yaşadığı “Iran”da da hakim qüvvə idilər. Artıq burada dövlət dili, rəsmi yazı ne qədər önemli olursa olsun, bütün hallarda idarə etmə Türklerin əlinde olmuşdu. Bir Türk süləlesi zamanı gələndə də Türk süləsini devirək Turan da və “Iran”da hakim olurdu. Bunu, artıq Türk olmayan bütün millətlər, etnoslar o cümlədən farsdillilər də təbii bir hal kimi qəbul etmişdilər.

Ə.Turanın Turançılıq məfkuriyyəti Azərbaycan türkləri arasında geniş əks-səda doğurmuşdur. Belə ki, Əhməd bəy Ağaoğlu, Əbdülkəliq Cənnəti, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Yusif Ziya Talibzadə, Əlabbas Müznib, Məhəmməd Hadi, H.Cavid, Ə.Cavid, C.Cabbarlı, Y.V.Çəmənzəməli, Ümgülsüm, Məmməd Həsən Vəliyev, M.Ə.Rəsulzadə və başqaları birmənali şəkildə Turançılıq məfkurasından çıxış ediblər. Sədəcə, Azərbaycan Turançılıqlarından bir qismi (Ə.Cənnəti, A.Şaiq, Ə.Cavid, H.Cavid və b.) Turançılığı bədil, digər qismi (Ə.Ağaoğlu, Ə.Müznib, M.Ə.Rəsulzadə və b.) isə elmi formada əks etdilmişlər.

¹ Hüseynzadə Əli bəy. Seçilmiş Əsərləri. Bakı, Şərq-Qərb, 2007, s.55

² Hüseynzadə Əli bəy. Seçilmiş Əsərləri. Bakı, Şərq-Qərb, 2007, səh. 57

³ Hüseynzadə Əli bəy. Qırmızı qaranlıqlar içində yaşılmış işıqlar. Bakı: Azərnər, 1996, səh. 111

⁴ Yenə orada, səh. 220

⁵ Hüseynzadə Əli bəy. Qırmızı qaranlıqlar içində yaşılmış işıqlar. Bakı: Azərnər, 1996, s.180.

⁶ Yenə orada, s. 184.

⁷ Yenə orada, s. 185.

⁸ Yenə orada, s. 184.